

01 September 2022

01 Sentyabr 2022

## SCHILDR YAPI LTD.ŞTİ.

This Agreement on the preparation of the codes of the special for Schildr (hereinafter referred to as the "Agreement") was signed on the above date between:

### SCHILDR YAPI LTD. ŞTİ.

A legal entity established by the legislation of the Turkey and represented by Elnara BAIRAOVA (hereinafter referred to as the "Customer"), and

### ABBASOV SHAMIL

Legal entity established and operating on the basis of the legislation of the Republic of Azerbaijan, represented in the person of Shamil Abbasov operating in the Republic of Azerbaijan through a branch / representative office (hereinafter "Executor")

The Customer and the Executor are hereby referred to in the text together as "Parties" and separately as "Parties".

### SUBJECT OF THE CONTRACT

The parties reach a general agreement on the provision of digitalization services necessary for the Customer to automate its business processes. At the request of the Customer, additions can be made to this contract, reflecting the scope, time and cost of the works.

### OUT OF CONTRACT

The scope of work does not include the provision of the following services:

1. Preparation of written content of pages
2. Inclusion of materials in the pages through the admin panel
3. Provision of video and photo services
4. Purchase server service
5. Technical configuration of the server where this platform is located

### RIGHTS AND OBLIGATIONS OF THE PARTIES

#### **Customer:**

He must inform the "Executive" in advance about the work to be done.

He must ensure that the service fee is paid on time.

The process must answer the questions of the "Executive" in time;

## SCHILDR YAPI LTD. ŞTİ.

Schildr'a özel yazılım kodlarının hazırlanması hakkında bu Müqavile (bundan sonra "Müqavile") yuxarıda göstərilən tarixdə aşağıdakılardar arasında imzalanmışdır:

### SCHILDR YAPI LTD. ŞTİ.

Türkiye Cumhuriyyəti qanunvericiliyi esasında təsis edilmiş və fəaliyyət göstərən Elnara BAIRAMOVA şəxsində təmsil edilən hüquqi şəxs (bundan sonra "Sifarişçi"), və

### ABBASOV SHAMIL

Azərbaycan Respublikası qanunvericiliyi esasında fəaliyyət göstərən fiziki şəxs Şamil Abbasovun şəxsində (bundan sonra "İcraçı")

Sifarişçi ve İcraçı bundan sonra metnə birgə olaraq "Tərəflər" və ayrılıqla "Təref" kimi istinad edilir.

### MÜQAVİLƏNİN PREDMETİ

Tərəflər Sifarişçinin biznes proseslerinin avtomatlaşdırılması üçün ona lazım olan rəqəmsallaşdırma xidmətlərinin görülməsi bəredə ümumi razılığa gelir. Bü müqaviləyə Sifarişçinin tələbi ilə işlərin həcmi, zamanı və dəyerini özündə eks etdirən elavələr edilə bilər.

### MÜQAVİLƏDƏN KƏNAR

İş-həcmində aşağıdakı xidmətlərin göstərilməsi daxil deyil:

1. Səhifələrin yazılı kontentinin hazırlanması
2. Materialların admin panel vasitəsilə səhifələre daxil edilməsi
3. Video və Foto xidmətlərin göstərilmesi
4. Server xidmətinin alınması
5. Bu platformanın yerləşdiyi serverin texniki tənzimlənməsi

### TƏREFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

#### **Sifarişçi:**

Görülecek işlər barəsində evləcedən "İcraçı"-ya məlumat verməlidir.

Xidmet haqqını vaxtında ödənilməsini təmin etməlidir.

Proses zamanı "İcraçı" -nın suallarını vaxtında cavablandırmalıdır.

The developer must not share the source codes of the digital products provided by the 3rd party companies. He must hand over the done works with a handover deed.

#### **Executor:**

He undertakes to fulfill the given order on time. Requests the "Executive" to pay the service fee on time. He hands over the completed work by formalizing it with relevant documents (acts). The business information provided by the customer shall not be shared with 3rd party companies.

#### **PRICE OF SERVICES**

The parties mutually agree on the payment of the cost of the Services specified in the annexes to this agreement and confirm this with their signatures and seals in each annex.

The agreed value in the Addendum is paid by transfer to the Executive's bank account no later than 5 working days from the day of submission of the addendum to the contract.

#### **RESPONSIBILITY OF THE PARTIES**

As a result of violation or non-fulfillment of the terms of this contract, the party that violates the terms is bound to cover all the material and moral damages suffered by the other party.

#### **FORCE MAJEURE**

Circumstances that do not depend on the wishes and wishes of the parties and cannot be foreseen or prevented by reasonable means, including declaration of war or actual war, civil unrest, epidemics, blockade, embargo, earthquakes, floods, fires, other natural disasters and the government's prohibition measures will be considered force majeure.

If any of the Parties is unable to fulfill their obligations under this Agreement due to force majeure, they must inform the other party within 15 days and do everything they can to start work.

If, due to force majeure, the Parties are unable to fulfill their obligations under the Agreement after 6 months, any of the Parties may terminate the Agreement by giving a written notice, and all obligations that are essential to this Agreement shall be deemed terminated.

#### **SETTLEMENT OF DISPUTES**

Disputes between the parties arising from the implementation of this agreement shall be resolved by mutual agreement.

Disputes that cannot be resolved by mutual consent shall be settled in court.

When the requesting party applies to the court in its own country, the other party undertakes to accept it and send its representative to participate in the court.

İcraçının təqdim etdiyi rəqəmsal məhsulların ana kodlarını 3-cü təraf şirkətlərə paylaşmamalıdır. Görülmüş işləri təhvil-təslim akti ilə təhvil almmalıdır.

#### **İcraçı:**

Verilmiş sifarişin vaxtında yerine yetirilmesini öhdəsinə götürür. "İcraçı"-dan xidmət haqqının vaxtında ödənilməsini tələb edir. Görülmüş işləri müvafiq sənədlərle (aktlarla) rəsmi şəkildə təhvil verir. Sifarşçının təqdim etdiyi biznes məlumatlarını 3-cü təraf şirkətlərə paylaşmamalıdır.

#### **XİDMƏTLƏRİN DƏYƏRİ VƏ ÖDƏNİLMSİ**

Tərəflər Bu müqaviləyə eləvələrdə göstərilən Xidmətlərin dəyərinin ödənilməsi barədə qarşılıqlı razılığa galır və hər eləvədə bunu öz imza və möhürü ilə təsdiq edirlər. Ödəniş müqaviləyə eləvə təqdim edildiyi gündən 5 iş günündən gec olmamaq şərtiylə Müqaviləye Eləvələrdə razılaşdırılmış şekilde köçürmə yolu ilə İcraçının bank hesabına ödəniləcəkdir.

#### **TƏRƏFLƏRİN MƏSULİYYƏTİ**

Bu müqavilənin şərtlərinin pozulması və ya yerine yetirilməməsi nəticəsində, şərtləri pozan təref, qarşı tərefin məruz qaldığı bütün maddi və mənəvi zərəri qarşılaşdırmaq ilə hökmüdür.

#### **FORS-MAJOR**

Tərəflərin istək və arzularından asılı olmayan, qabaqcada bilinməsi və ya ağlabatan vasitələrin köməyi ilə qarşısının alınması mümkün olmayan şərait, o cümlədən, müharibə elan ediləsi, yaxud faktiki müharibə, mülki iğtişaşlar, epidemiyalar, blokada, embrəqo, zəlzelələr, daşqınlar, yanğınlar, başqa təbii fəlakət və hökumətin qadağaya tədbirləri fors major hal qəbul edilecekdir.

Fors-major hal baş vermesi sebebi ilə Tərəflərden hər hansı biri bu Müqavilədəki öhdəliyini yerine getire bilməyəcək vəziyyətde ise, 15 gün içerisinde qarşı tərefi bilgilendirməli və işə başlaya bilmək üçün elindən geleni etməlidir.

Eger fors-major hal sebebi ilə Tərəflərin Müqavilədəki öhdəliklərini yerine getire bilməməsi 6 ay keçerse, Tərəflərden hər hansı biri yazılı xəberdarlıq edərək müqaviləyi leğ edə bilər və bu Müqaviləye esasen olan bütün öhdəliklər leğ edilmiş qəbul edilər.

#### **MÜBAHİSELƏRİN HƏLLİ**

Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll olunmayan mübahisələr məhkəmə qaydasında həll edilir.

Məhkəməyə verən təref öz ölkəsindəki məhkəməyə müraciət etdiyi zaman qarşı təref bunu qəbul etməyi və məhkəmedə iştirak üçün temsilcisini göndərməyi öhdəsinə götürür.

**THE DURATION OF THE CONTRACT**

The contract comes into force on September 28, 2022, and is valid for 1 year. If the contract is not terminated by mutual consent of the parties, the contract term is considered to be extended to the next year.

**MÜQAVİLƏNİN MÜDDƏTİ**

Müqavilə 2022-ci il 01 Sentyabr Tarixindən tarixində qüvvəyə minir ve 1 il müddətində qüvvədədir. Tərəflərin qarşılıqlı razlığı ilə müqaviləyə xitam verilmədikdə müqavilə müddəti növbəti ilə uzadılmış hesab olunur.

**LEGAL ADDRESSES AND DETAILS OF THE PARTIES**

## Responsible Person

**ABBASOV SHAMIL**

Beneficiary Name: ABBASOV SAMIL AMIR OGLU

Beneficiary account (IBAN): AZ35IBAZ41050018401828815208

Beneficiary account currency: USD

Beneficiary Bank: Azərbaycan Beynəlxalq Bankı ASC

SWIFT Code: IBAZAZ2X

Correspondent Account: Deutsche Bank Trust Company Americas NY, BKTRUS33, 04-164-504

JP Morgan Chase Bank, New York, CHASUS33, 001-1-230521

Citibank NA, New York, CITIUS33, 36083186

Bank Code: 805669

Bank Tax ID: 9900001881

Customer TAX ID: 2002748722

Customer ID: 1828815

**TƏRƏFLƏRİN HÜQUQI ÜNVANLAR VƏ REKVİZİTLƏRİ**

Beneficiary Name: SCHILDR YAPI LTD. ŞTİ.

Beneficiary account (IBAN): TR60 0011 1000 0000 0110 8642 20

Beneficiary account currency: USD


Beneficiary Bank: QNB Finansbank A.Ş.

SWIFT Code: FNNBTRISOPS

Bank Code: 00861 – Branch: Kartal/Istanbul

Bank Tax ID: 3880023334

Customer TAX ID: 7570843305

**SIGNATURE AND STAMP OF THE PARTIES****TƏRƏFLƏRİN İMZASI VE MÖHÜRÜ****ABBASOV SHAMIL****SCHILDR YAPI LTD. ŞTİ.**



Beneficiary Name: **ABBASOV SAMIL AMIR OGLU**  
Beneficiary account( IBAN ): **AZ35IBAZ41050018401828815208**  
Beneficiary account currency: **USD**  
Beneficiary Bank: **Azərbaycan Beynəlxalq Bankı ASC**  
SWIFT Code: **IBAZAZ2X**  
Correspondent Account: **Deutsche Bank Trust Company Americas NY, BKTRUS33, 04-164-504**  
**JP Morgan Chase Bank, New York , CHASUS33, 001-1-230521**  
**Citibank NA, New York, CITIUS33, 36083186**  
Bank Code: **805669**  
Bank Tax ID: **9900001881**  
Custome TAX ID: **2002748722**  
Customer ID: **1828815**

Contract Number: 09S2022

Invoice number: 07ASEP022 28

September

Contract Date: **10.02.2022**

Adress: **Az1025, Baku, Azerbaijan, Khatai 23/25**

	Service name	Scope	Unit Price / USD	Total Price / USD
1.	Project Management tool (Advance Payment)	1	2200.00	2200.00
	Sub Total:			2200.00
	VAT -18%			0.00
	<b>Total:</b>			<b>2200.00</b>

**Total: 2200.00 USD (Two thousand two hundred)**

Responsible Person:

  
  
Shamil Abbasov  
ABBASOV  
SAMİL •  
ƏMİR OĞLU  
VOEN:  
2002748722